

# Nəbi Xəzri poeziyasında

## Qarabağ harayı



**Ehtiram SƏFƏROV**

Filologiya üzrə fəlsəfə doktoru

Xalq şairi Nəbi Xəzri hər zaman ölkədə baş verən hadisələrə öz vətəndə münasibətini bildirib. Birinci Qarabağ mühəribəsinin əvvəllərində vəhşilişmiş erməni faşistlərinin azərbaycanlılar qarşı apardığı zorakılıq və etnik təmizləmə siyasetinin davam etməsi, erməni terrorçuları tərafından dinc azərbaycanlıların Dağlıq Qarabağdan dördün salınmış bir vətəndə kimi şairi narahat edir. O vaxtlar Qarabağa ezmə olunmuş "Molodoy Azerbaycan" qəzetiñin xüsusi müxbir Salatin Əsgərovani belə gərgin vaxtlarda real vəziyyəti işıqlandırmaq, erməni vəhşiliyini öz gözləri ilə görmək istəyi Qarabağı getməyə vadar edir. Ona Şuşa ilə Laçın istiqamətinə getməyin qorxulu olması barədə xəbər verilmişdi. Salatin bu tövsiyələrə məhəl qoymayaraq, "UAZ" markalı maşınla Şuşa və Laçın rayonu arasındakı Qalaşdəri kəndi yaxınlığından keçərkən erməni cəlladları tərafından güllələnərək qətlə yetirilir. Şairin "Salatin" poeması Azərbaycanın mərd və qorxmaz qızı Salatin Əsgərovanın öziz xatirəsinə həsr olunmuşdur.

Şairin "Ana, bayraq, Vətən" adlı şeiri diqqəti cəlb edir. Müqəddəs kitabımız "Qurani-Kürmə"də deyildiyi kimi "Vətoni sevmək imandandır".

Şairin fikrincə bayraq, ana və Vəton bir simvolik mənə ehtiva edir. Ana da, bayraq da qırılmaz tellərlə Vətonlu vəhdət təşkil edir. Vətoni sevmək hər bir insanın müqəddəs borcudur. Dar gündə Vətonu arxa durmaq, onun ağır dərə və ozalarına sına görmək asıl vətənpərvəlik və imanıdır. Cox tössüf ki, Vətonin ağır günlərində onu unudan, öz şəxsi manəfeyi namino atıb gedən və başqa ölkələrdə özüne sığınacaq tapanlar hələ də vardır. Şair belələrini "Vicdanını horrəca qoyan" adlandırır.

*Sabaha inanır qəhrəman insan,  
O, millət dördini daşıyacaqdır.  
Vətənün ölməyi bacaran insan  
Vətən ömrü qədər yaşayacaqdır!*

*Qarabağ mözusu və torpaqlarımızın işğaldan azad olunması şairin yaradıcılığında mühüm yer tutmuşdur. Düşmənin ayaqları altında tapdanan torpaqlarımızı azad görmək arzusu şairi ömrünün sonuna kimi düşündürmüştür.*

Şairi yaşadığımız dünyanın tozadlı cohotları düşündürür. Əxləqi normaları tofokkur süzgəcindən keçirərək heç də hər şeyin göründüyü kimi olmadığını - Aysberqin görünən torafının, əksinə, görənməyən tərəfindən daha facioli, qorxunc, müqəyyed formada olması narahatlı doğurur. Həyatda sanki insanların xarakterindəki ikiüzülüyün, haqsızlığın, şor əməllərin asanlıqlı yüzə soksun dərəcə dayışrək daxili aləmindəkəi neqativ əməlləri ört-basdır etməyi bacara bilmələri tövəccüb doğurur. "Ən böyük facio nə zaman olur" şeirində deyildiyi kimi:

*Vicdansız -vicdandan,  
İmansız - imandan,  
Amansız - amandan  
Danışan zaman.  
Facia içində sarsılar cahan!*

1988-ci ildə Azərbaycanda baş verən milli-azadlıq hərəkatının geniş vüüsət aldığı baxt, Qarabağın üzərinə qara buludlar çökəndə şair Nəbi Xəzri manfür qonşularımızın xalqımıza qarşı apardığı haqsız tələb və təkliflərə öz münasibətini "Çəkin Qarabağdan qara əlləri" şeiri vasitəsi ilə bildirmişdir. Bu şeir yazılın vaxt "Topxana məşəsi" erməni tərəfindən qırılır, müxtəlif Azərbaycan kəndlərində yaşayan homyəllişimiz erməni terroruna məruz qalırlırlar. Avtobuslar və digər minik maşınları daşqalaq olunur, evlər yandırılırlı. Cox tössüf ki, o vaxtlar dövlət qurumunda töməl olunan, xalqın asayışına cavabdeh olan rəhbər şəxslərimiz bu hadisələrə seyrə qalaraq susurlular.

*Qarışsa yad elə bircə qarışım,  
Özüm də torpağa qarışım garək.  
Çəkin bu torpaqdan qara əlləri!  
Çəkin Qarabağdan qara əlləri!*

1992-ci ildə Xocalının başına gələn müsəbiti, Şuşanın və Laçının əldən getməsi hadisəsi şairi qəzəbləndirir. O, bu hadisələrə bir vətəndə kimi bigənə qala bilmir. "Xocalıda erik ağacı", "Şuşa", "Şuşa golur yuxularına", "Çadırlar" və başqa şeirlərdə xalqımızın manfür qonşularımızın vo onların havadarlarının köməyi ilə talanın yurd yələrimiz, yaşayış məntəqəlerimizin məhv ediləsi, günahsız oğul və qızlarımızın acı taleyi şairi yasa qorq edir. Bu şeirlərde tək-lənən və köməksiz qalan bir millətin hərəyini, fəryadını eşidirik.

*Uca Şuşam yuxulardan  
Həqiqətə dönsün, Allah!  
Qovub yadı torpağımdan  
Xalqım qisas alsın, Allah!  
Sorçuların caynağında  
Laçın necə qalsın, Allah!  
Qayıtar cahi-cələləmi,  
Uca Allah, qadir Allah!  
Yerlə-yeksan Xocalımı  
Zirvələrə qaldr, Allah!*

"Kəlbəcər harayı" şeirində şair qanıçən ermənilərin Kəlbəcəri viran qoyduqları, əsrdən-əsrə babalarımızın yaşam tortzinə özündə oks etdirən diyyarınşanlıq muzeyinin məhv edilməsinə ürək ağrısı ilə təsvir edir. Ən dəhşətli isə Aşq Ələsgərin davamçısı, ulu ozan sonotinin ustادlarından biri Dədə Şəmsirin qoibrinin dağıldılması, evinin vəhşicosuna yandırılması ürək ağrından məsrələrdə ifadə olunur. Şair seirdə nə qədər bədən notlara kökləndə də, şeirin sonunu pozitiv ruhda tamamlayaraq oxucuda işqli sabaha, gələcək qələbəmizə inam yaradır.

*Sabah dənəcəyik o yera hökmən,  
Dağları dağlar tok görəcəyik biz!  
Al-olvən Kəlbəcər çiçəklərindən  
Zəfər çələngini hörcəcəyik biz!*

Qarabağ mözusu və torpaqlarımızın işğaldan azad olunması şairin yaradıcılığında mühüm yer tutmuşdur. Düşmənin ayaqları altında tapdanan torpaqlarımızı azad görmək arzusu şairi ömrünün sonuna kimi düşündürmüştür. Torpağın müqəddəsliyi, ulu bir xalqın şöhrətinin, nüfuzunun özünü qaytarılması təleyükli məsolodur. Bu düşüncələr şairi bir an belə tərk etmir. "Gədir" şeirində deyildiyi kimi:

*Sabah məzarımı gələb söyləyin:  
Torpaq azad olur, əzərat gedir.*

Bu il Nəbi Xəzrinin 100 yaşı tamam olur. Şair cismən, zaman etibarı ilə bizdən uzaqlaşa da, onun qələbəli fəth edən müxtəlif mövzulu poeziyası bu gün də mənəvi dünyamızı zonginləşdirir.

*Nəbiyəm, bir dağam başı qarlıyam,  
Dəma zirvəmdəki o duman nadir?  
Bütün varlıtlardan daha varlıyam,  
Dövlətim məhbəbat, varım sevgidir.*